

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:


dos. Zaur Məmmədov
"12" "IX" 2025-ci il

Fənn sillabusu

İxtisas: 050406 – "Maliyyə"

Fakültə: İqtisadiyyat və idarəetmə

Kafedra: Maliyyə idarəetməsi və audit

I. Fənn haqqında məlumat:

Fənnin adı: S/F Maliyyə hesabatlılığı

Fənn proqramı: (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 04 sentyabr 2024- cü il 3-29/3-2-575/2024 sayılı əmri ilə qrif verilmişdir).

Kodu: İPFS – B09

Tədris ili: IV (2025/2026) Semestr: I

Tədris yükü: Cəmi: Auditoriya saati - 45 saat (30 saat mühazirə, 15 saat seminar)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 4 kredit

Auditoriya №:

Saat:

II. Müəllim haqqında məlumat: Tağızadə Səriyyə Cəfər qızı, B/m

Məsləhət günləri və saati: II gün saat 9⁰⁰-13⁰⁰.

E-mail ünvanı: sariyyataqizade@gmail.com

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç., 170-a

III. Təvsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyat

1. Səbzəliyev S. Maliyyə hesabatı. Dərs vəsaiti. Bakı: "İqtisad Universiteti" Nəşriyyatı – 2018. - 312 səh.

2. Q.Ə. Abbasov "Mühasibat uçotu". Dərslik. Bakı, "İqtisad Universiteti" nəşriyyatı, 2015

Əlavə ədəbiyyat:

3. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu Bakı 2004

4. Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının Konseptual əsasları, Bakı 2010.

5. Q. Rzayev "Beynəlxalq mühasibat uçotu standartları və maliyyə hesabatı", Dərs vəsaiti, Bakı 2004.

6. David Aleksander, Anne Britton, Ann Yorissen Maliyyə hesabatının beynəlxalq standartları: nəzəriyyədən praktikaya /rus dilindən tərcümə. Bakı, "İqtisad Universiteti" Nəşriyyatı, 2010.

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən İqtisadiyyata giriş fənninin tədrisi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Ölkəmizdə iqtisadi inkişafın müasir dövründə müəssisə və təşkilatların idarə edilməsində mühasibat uçotu və maliyyə hesabatının rolu get-gedə artmaqdadır. Mühasibat uçotu və maliyyə hesabatı sahəsində beynəlxalq standartların ölkəmizdə tətbiq olunması və onların əsasında Azərbaycan iqtisadiyyatının özəlliklərinə uyğunlaşdırılmış milli standartların yaradılması ölkə iqtisadiyyatının dünyanın inkişaf etmiş iqtisadi qurumlarına müvəffəqiyyətlə və əlverişli şəkildə inteqrasiyasına və yüksələn təpəyə inkişaf etdirilməsinə hesablanmışdır. Bununla əlaqədar olaraq, son onillikdə mühasibat uçotu və maliyyə hesabatının bir çox məsələlərində ciddi dəyişikliklər meydana gəlmişdir. Demək olar ki, mühasibat uçotu və maliyyə hesabatının tələblərinə tamamilə uyğun olan yeni iqtisadi əsaslar üzərində formalaşdırılmışdır. Bütün bunlar "050406-Maliyyə" ixtisası üzrə mütəxəssis hazırlığında mühasibat-maliyyə hesabatının dərinlən öyrənilməsi zərurətini şərtləndirmişdir.

Maliyyə hesabatı müəssisənin mühasibat uçotu prosesinin son məhsulu və uçot informasiyalarının işlənməsinin son mərhələsidir. Maliyyə hesabatında müəssisənin kənar istifadəçilər üçün təqdim etdiyi standart informasiyalar əks olunur. Ona görə də mühasibat uçotunun tələblərə öyrədilməsi prosesində maliyyə hesabatı özünəməxsus şəkildə mühüm yer tutur. Bunları nəzərə alaraq, "050406-Maliyyə" ixtisası üzrə bakalavr ali təhsilinin dövlət standartında "Maliyyə hesabatlılığı" fənninin ayrıca fənn kimi tədris olunması nəzərdə tutulmuşdur.

Fənnin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

- Maliyyə hesabatı haqqında biliklər əldə etmək və bazar iqtisadiyyatında maliyyə hesabatının təyinatı bilmək;
- Maliyyə hesabatının beynəlxalq və milli standartlarını öyrənmək və onların qarşılıqlı əlaqələri haqqında bilik əldə etmək;
- dövlət maliyyəsinin formalaşması problemləri açıqlamaq;

- Mühasibat balansını öyrənmək, Azərbaycanda və beynəlxalq praktikada balansların quruluş sxemləri haqqında biliklərə yiyələnmək, Mənfəət və zərər haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatları nəzri cəhətdən bilmək;
- Birləşdirilmiş (konsolid edilmiş) maliyyə hesabatları haqqında biliklərə yiyələnmək;
- "Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları ilə bağlı biliklərə yiyələnmək;
- Hiperinflasiya şəraitində maliyyə hesabatları ilə bağlı biliklərə yiyələnmək;
- Əməliyyat seqmentləri üzrə hesabat ilə bağlı biliklərə yiyələnmək və s.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələr biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 20 bal seminar, məşğələ və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş materialı dərinləndirib başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal-tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açə bilər;
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırə bilmir;
- 6 bal- tələbənin cavabı əsasən düzgündür;
- 5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırə bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var;
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında).

№	Bal	Qiymət	
		Sözlə	Hərflə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir göröləcək.

X. Təqvim mövzu planı: Cəmi: 45 saat, mühazirə 30 saat, seminar 15 saat

№	Keçirilən <u>mühazirə</u> , <u>seminar</u> , <u>məşğələ</u> , laboratoriya və sərbəst mövzuların məzmunu	Müh. Saat	Tarix	Sem. Saat	Tarix
1	2	3	4	5	6
	Mühazirə				
1	Fənnə giriş Plan: 1. Maliyyə hesabatı haqqında anlayış və bazar iqtisadiyyatında maliyyə hesabatının təyinatı 2. Azərbaycanda və dünya praktikasında maliyyə hesabatının normativ tənzimlənməsi 3. Maliyyə hesabatının tərkibi 4. Maliyyə hesabatından istifadə edənlər 5. Maliyyə hesabatlarının harmonizasiyası və standartlaşdırılmasının zəruriliyi 6. Maliyyə hesabatının MHBS-na uyğun transformasiyası Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]	2			
2	Maliyyə hesabatının beynəlxalq və milli standartları, onların qarşılıqlı əlaqələri Plan: 1. Maliyyə hesabatının mahiyyəti 2. İllik maliyyə hesabatının konseptual əsasları 3. Maliyyə hesabatının keyfiyyət xüsusiyyətləri	2		2	

	4. Maliyyə hesabatının təqdim olunduğu ünvanlar və müddətlər 5. Maliyyə hesabatı formalarında düzəlişlərin aparılması qaydası 6. Inventarlaşma maliyyə hesabatının etibarlılığını təmin edən üsullardan biri kimi Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]				
3	Maliyyə hesabatının beynəlxalq və milli standartları, onların qarşılıqlı əlaqələri Plan: 1. Maliyyə hesabatının mahiyyəti 2. İllik maliyyə hesabatının konseptual əsasları 3. Maliyyə hesabatının keyfiyyət xüsusiyyətləri 4. Maliyyə hesabatının təqdim olunduğu ünvanlar və müddətlər 5. Maliyyə hesabatı formalarında düzəlişlərin aparılması qaydası 6. Inventarlaşma maliyyə hesabatının etibarlılığını təmin edən üsullardan biri kimi Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]	2			
4	Mühasibat balansı Plan: 1. Mühasibat balansının mahiyyəti və əhəmiyyəti 2. Balansın daxili qarşılıqlı əlaqəsi 3. Mühasibat balansının növləri və formaları 4. Mühasibat balansının maddələrinin qiymətləndirilməsi xüsusiyyətləri 5. Azərbaycanda və beynəlxalq praktikada balansların quruluş sxemləri Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]	2		2	
5	Mühasibat balansı Plan: 1. Mühasibat balansının mahiyyəti və əhəmiyyəti 2. Balansın daxili qarşılıqlı əlaqəsi 3. Mühasibat balansının növləri və formaları 4. Mühasibat balansının maddələrinin qiymətləndirilməsi xüsusiyyətləri 5. Azərbaycanda və beynəlxalq praktikada balansların quruluş sxemləri Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]	2			
6	Mənfəət və zərər haqqında hesabat Plan: 1. Bazar iqtisadiyyatında mənfəət və zərərlər haqqında hesabatın əhəmiyyəti və məqsədli istiqaməti 2. Mənfəət və zərərlər haqqında hesabatın qurulması prinsipləri 3. Azərbaycanda və beynəlxalq praktikada mənfəət və zərərlər haqqında hesabatın qurulması sxemləri 4. Azərbaycanda və beynəlxalq praktikada mənfəət və zərərlər haqqında hesabatın qurulması göstəriciləri Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]	2		2	
7	Kapitalda dəyişikliklər haqqında hesabat Plan: 1. "Kapitalda dəyişikliklər haqqında hesabat" üzrə kommersiya təşkilatları üçün 2Nə-li MMUS-un ümumi müddəaları və hesabatda istifadə edilən əsas anlayışlar 2. Kapitalın komponentləri, tanınması və qiymətləndirilməsi 3. Səhmlərin geri alınması və ləğv edilməsi Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]	2		2	
8	Pul vəsaitlərinin hərəkəti haqqında hesabat Plan: 1. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təyinatı və məqsədləri 2. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın qurulmasının məntiqi ardıcılığı 3. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məzmunu 4. Pul vəsaitlərinin axını və onların təsnifatı 5. Əməliyyat fəaliyyətindən alınan pul vəsaitlərinin hərəkətinin hesablanması metodları Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]	2		2	
9	Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər Plan:	2			

	1. Uçot siyasəti, onun təyinatı, məqsədi və tətbiq olunma sahələri 2. Uçot siyasətində dəyişikliklər 3. Uçot siyasətində verilən məlumatların açıqlanması 4. Uçot qiymətlərində dəyişikliklər 5. Retrospektiv qaydada yenidən təqdim etməyə qoyulan məhdudiyyətlər Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]				
10	Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları Plan: 1. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təyinatı, məqsədi və tətbiq olunma sahəsi 2. Konsolidə edilmiş hesabatın qarşısında duran vəzifələr və onun tərtibi texnikası 3. Əsas (ana) müəssisə, övlad müəssisə və asılı cəmiyyətlər anlayışı və onlara nəzarətin növləri 4. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı və onun tərtibi proseduraları 5. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının hazırlanması prinsipləri 6. Birləşdirilmiş (konsolidə edilmiş) mühasibat balansının, mənfəət və zərərler haqqında hesabatın strukturu 7. Xarici övlad müəssisələrin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının xüsusiyyətləri Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]	2		2	
11	Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatı Plan: 1. "Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları üzrə" 21№-li MMUS-ın təyinatı, məqsədi və tətbiq sahəsi 2. Birgə fəaliyyətin formaları 3. Sahibkarın maliyyə hesabatları 4. Standartda verilən informasiyaların açıqlanması Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]	2			
12	Aralıq maliyyə hesabatları Plan: 1. "Aralıq maliyyə hesabatları üzrə" Kommersiya təşkilatları üçün 29№-li Milli Mühasibat Uçotu Standartının təyinatı, məqsədləri və tətbiqi sahəsi 2. Aralıq maliyyə hesabatlarının tərkibi 3. Seçilmiş izahlı qeydlər 4. Aralıq maliyyə hesabatlarının təqdim edilməsi üçün tələb olunan dövrlər 5. Aralıq maliyyə hesabatlarında informasiyaların tanınması və qiymətləndirilməsi Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]	2		2	
13	Hiperinflyasiya şəraitində maliyyə hesabatları Plan: 1. "Hiperinflyasiya şəraitində maliyyə hesabatları üzrə" 30№-li Milli Mühasibat Uçotu Standartının tətbiq olunduğu sfera 2. İkinci dəyərə əsaslanan maliyyə hesabatları 3. Hiperinflyasiya şəraitində balans maddələrinin yenidən nəzərdən keçirilməsi 4. Xalis monetar maddələr üzrə mənfəət və zərərler haqqında hesabatın yenidən nəzərdən keçirilməsi 5. Xalis monetar maddələr üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]	2			
14	Əməliyyat seqmentləri üzrə hesabat Plan: 1. "Əməliyyat seqmentləri üzrə" 34№-li Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı, onun məqsədi və təyinatı 2. Əməliyyat seqmentləri müəssisələrin komponenti kimi 3. Seqment hesabatlarında cəmlənmə meyarları və kəmiyyət həddləri 4. Mənfəət və zərərler, aktivlər və öhdəliklər haqqında məlumatlar 5. Seqment hesabatlarının ilkin və təkrar formatlarının formalaşması 6. Hesabat seqmentləri üzrə informasiyaların açıqlanması Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]	2			

15	Əməliyyat seqmentləri üzrə hesabat	2		1
	Plan: 1. "Əməliyyat seqmentləri üzrə" 34№-li Kommersiya təşkilatları üçün Milli Mühəsibat Uçotu Standartı, onun məqsədi və təyinatı 2. Əməliyyat seqmentləri müəssisələrin komponenti kimi 3. Seqment hesabatlarında cəmlənmə meyarları və kəmiyyət həddləri 4. Mənfəət və zərər, aktivlər və öhdəliklər haqqında məlumatlar 5. Seqment hesabatlarının ilkin və təkrar formatlarının formlaşması 6. Hesabat seqmentləri üzrə informasiyaların açıqlanması Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5; 6]			
		30		15
X	Cəmi:			

XI. Fənn üzrə tələblər, tapşırıqlar: Tələblər:

- Maliyyə hesabatı haqqında biliklər əldə etməli və bazar iqtisadiyyatında maliyyə hesabatının təyinatı bilməli;
- Maliyyə hesabatının beynəlxalq və milli standartlarını öyrənməli və onların qarşılıqlı əlaqələri haqqında bilik əldə etməli;
- Mühəsibat balansı haqqında biliklər əldə etməli, Azərbaycanda və beynəlxalq praktikada balansların quruluş sxemləri haqqında biliklərə yiyələnməli, Mənfəət və zərər haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatları nəzəri cəhətdən öyrənməli;
- Birləşdirilmiş (konsolid edilmiş) maliyyə hesabatları haqqında biliklərə yiyələnməli;
- "Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları ilə bağlı biliklərə yiyələnməli;
- Hiperinflasiya şəraitində maliyyə hesabatları ilə bağlı biliklərə yiyələnməli;
- Əməliyyat seqmentləri üzrə hesabat ilə bağlı biliklərə yiyələnməli və s.

XII. Fənn üzrə təlimin nəticələri:

- Bazar iqtisadiyyatında maliyyə hesabatının təyinatı müəyyən etmək, Azərbaycanda və dünya praktikasında maliyyə hesabatının normativ tənzimlənməsini mənimsəmək
- Maliyyə hesabatının tərkibini və maliyyə hesabatından istifadə edənlərin fəaliyyətini öyrənmək
- Maliyyə hesabatının keyfiyyət xüsusiyyətlərini, təqdim olunduğu ünvanlar və müddətləri və maliyyə hesabatı formalarında düzəlişlərin aparılması qaydalarını mənimsəmək
- Mühəsibat balansının maddələrinin qiymətləndirilməsi xüsusiyyətlərini, Azərbaycanda və beynəlxalq praktikada balansların quruluş sxemlərini öyrənmək
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təyinatı və məqsədlərini, pul vəsaitlərinin hərəkəti haqqında hesabatın qurulmasının məntiqi ardıcılığını mənimsəmək
- Kapitalda dəyişikliklər haqqında hesabatı, kapitalın komponentlərini, tanınmasını və qiymətləndirilməsini öyrənmək

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollektiv sualları

I kollektiv sualları

1. Maliyyə hesabatı haqqında anlayış, bazar iqtisadiyyatında maliyyə hesabatının təyinatı
2. Azərbaycanda və dünya praktikasında maliyyə hesabatının normativ tənzimlənməsi.
3. Maliyyə hesabatının tərkibi
4. Maliyyə hesabatından istifadə edənlər
5. Maliyyə hesabatının MHBS-na uyğun transformasiyası
6. Maliyyə hesabatının mahiyyəti
7. Maliyyə hesabatının keyfiyyət xüsusiyyətləri
8. İnventarlaşma maliyyə hesabatının etibarlılığını təmin edən üsullardan biri kimi
9. Mühəsibat balansının növləri və formaları
10. Bazar iqtisadiyyatında mənfəət və zərər haqqında hesabatın əhəmiyyəti və məqsədli istiqaməti

II kollektiv sualları

1. "Kapitalda dəyişikliklər haqqında hesabat" üzrə kommersiya təşkilatları üçün 2№-li MMUS-un ümumi müddəaları, hesabatda istifadə edilən əsas anlayışlar
2. Kapitalın komponentləri, tanınması və qiymətləndirilməsi
3. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təyinatı və məqsədləri
4. Pul vəsaitlərinin axını və onların təsnifatı
5. Uçot siyasəti, onun təyinatı, məqsədi və tətbiq olunma sahələri
6. Uçot siyasətində dəyişikliklər
7. Birləşdirilmiş (konsolid edilmiş) maliyyə hesabatlarının təyinatı, məqsədi və tətbiq olunma sahəsi
8. Konsolid edilmiş hesabatın qarşısında duran vəzifələr və onun tərtibi texnikası
9. Birləşdirilmiş (konsolid edilmiş) maliyyə hesabatının hazırlanması prinsipləri
10. Sahibkarın maliyyə hesabatları

XV. Fənn üzrə imtahan sualları:

1. Maliyyə hesabatı haqqında anlayış və bazar iqtisadiyyatında maliyyə hesabatının təyinatı
2. Azərbaycanda və dünya praktikasında maliyyə hesabatının normativ tənzimlənməsi.

3. Maliyyə hesabatının tərkibi
4. Maliyyə hesabatından istifadə edənlər
5. Maliyyə hesabatlarının harmonizasiyası və standartlaşdırılmasının zəruriliyi
6. Maliyyə hesabatının MHBS-na uyğun transformasiyası
7. Maliyyə hesabatının mahiyyəti
8. İllik maliyyə hesabatının konseptual əsasları
9. Maliyyə hesabatının keyfiyyət xüsusiyyətləri
10. Maliyyə hesabatının təqdim olunduğu ünvanlar və müddətlər
11. Maliyyə hesabatı formalarında düzəlişlərin aparılması qaydası
12. Inventarlaşma maliyyə hesabatının etibarlılığını təmin edən üsullardan biri kimi
13. Mühəsibat balansının mahiyyəti və əhəmiyyəti
14. Balansın daxili qarşılıqlı əlaqəsi
15. Mühəsibat balansının növləri və formaları
16. Mühəsibat balansının maddələrinin qiymətləndirilməsi xüsusiyyətləri
17. Azərbaycanda və beynəlxalq praktikada balansların quruluş sxemləri
18. Bazar iqtisadiyyatında mənfəət və zərərər haqqında hesabatın əhəmiyyəti və məqsədli istiqaməti
19. Mənfəət və zərərər haqqında hesabatın qurulması prinsipləri
20. Azərbaycanda və beynəlxalq praktikada mənfəət və zərərər haqqında hesabatın qurulması sxemləri
21. Azərbaycanda və beynəlxalq praktikada mənfəət və zərərər haqqında hesabatın qurulması göstəriciləri
22. "Kapitalda dəyişikliklər haqqında hesabat" üzrə kommersiya təşkilatları üçün 2Nə-li MMUS-un ümumi müddəaları və hesabatda istifadə edilən əsas anlayışlar
23. Kapitalın komponentləri, tanınması və qiymətləndirilməsi
24. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təyinatı və məqsədləri
25. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın qurulmasının məntiqi ardıcılığı
26. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məzmunu
27. Pul vəsaitlərinin axını və onların təsnifatı
28. Əməliyyat fəaliyyətindən alınan pul vəsaitlərinin hərəkətinin hesablanması metodları
29. Uçot siyasəti, onun təyinatı, məqsədi və tətbiq olunma sahələri
30. Uçot siyasətində dəyişikliklər
31. Uçot siyasətində verilən məlumatların açıqlanması
32. Uçot qiymətlərində dəyişikliklər
33. Retrospektiv qaydada yenidən təqdim etməyə qoyulan məhdudiyyətlər
34. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təyinatı, məqsədi və tətbiq olunma sahəsi
35. Konsolidə edilmiş hesabatın qarşısında duran vəzifələr və onun tərtibi texnikası
36. Əsas (ana) müəssisə, övlad müəssisə və asılı cəmiyyətlər anla yışı və onlara nəzarətin növləri
37. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı və onun tərtibi proseduraları
38. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının hazırlanması prinsipləri
39. Birləşdirilmiş (konsolidə edilmiş) mühəsibat balansının, mənfəət və zərərər haqqında hesabatın strukturu
40. Birgə fəaliyyətin formaları
41. Sahibkarın maliyyə hesabatları
42. "Aralıq maliyyə hesabatları üzrə" Kommersiya təşkilatları üçün 29Nə-li Milli Mühəsibat Uçotu Standartının təyinatı, məqsədləri və tətbiqi sahəsi
43. Aralıq maliyyə hesabatlarının tərkibi
44. Aralıq maliyyə hesabatlarının təqdim edilməsi üçün tələb olunan dövrlər
45. Aralıq maliyyə hesabatlarında informasiyaların tanınması və qiymətləndirilməsi
46. İlk dəfə əsaslanan maliyyə hesabatları
47. Xalis monetar maddələr üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları
48. "Əməliyyat seqmentləri üzrə" 34Nə-li Kommersiya təşkilatları üçün Milli Mühəsibat Uçotu Standartı, onun məqsədi və təyinatı
49. Mənfəət və zərərər, aktivlər və öhdəliklər haqqında məlumatlar
50. Hesabat seqmentləri üzrə informasiyaların açıqlanması

Sillabus "Maliyyə idarəetməsi və audit" kafedrasının 12 sentyabr 2025-ci il (01 sayılı protokol) tarixli iclasında təsdiq olunmuşdur.

Kafedra müdiri:

dos. Əlixan Bədəlov

Fənn müəllimi:

b/m. Səriyyə Tağızadə

dos. C. V. Əliyev